



Elşən Mirişli

Gəncə şəhəri,
tarixçi

III Yazı

Quba Soyqırımı Amazaspın və köməkçisi Nikolayın Quba soyqırımı

Bundan başqa öldürülmüştü. Molla Şahbaz, oğlu ile birlikde usta Məmməd Rəsul Bayram oğlu, Məşədi Musa Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla oğlu, Kərbəlayı Dadaş Bağır oğlu, Cabbar Məmmədəli oğlu, Səibə-Səfərəli, Məşədi Talib oğlu və başqları. Bundan başqa təhqirəmiz hadisələr olurdu. Məsələn Amazaspın əsgərləri hörməti aqsaqqallara müsəlman qadınlarını onların yanına getirmələrini əmr edirdilər. Bu cür əmrləri yerinə yetirməkdən imtina etdiklərinə görə Əlipaşa Kərbəlayı Məhərrəm oğlu öz oğlu ile birlikdə öldürülmüştü. Oğulu atasının gözləri qabağında süngü ilə desik-desik edərək, gözlerini çıxmış, üzünü və qarını cırçınlılar. Ümumiyyətlə iki min nəfərə yaxın kişi, qadın və uşaq öldürülmüştü. Ermənilər adları qohumları tərəfindən gizli saxlanılan yüz nəfərə qədər qadın və qız zorlamışdır. Müsəlmanların əmlakı oğurlanırdı. İctimai xadimlərin hesablamalarına görə Amazaspın dəstəsi Quba şəhərində dörd milyon nəğd pul, dörd milyon yarımlıq qızıl və qızıl əşyaları və daş-qas, 25 milyon manatlıq ərzəq və digər məhsullar qarət etmişdi. Bundan başqa, Quba şəhərində yüz beş ev, müxtəlif tikililər yandırılmışdı. Evlər İbrahim bəy Şıxlarskiyə, Məşədi Əli Hüseynova, Orucəli Əhmədəva, Bəkir Mehrəlliyəvə, Səttar Məmmədyarovə, Hidayət Əmirbəyovə, Qafar Orucova, Əli bəy Zizikskiyə, Rəcəb Orucova və başqlarına məxsus idi. Müsəlman idarələri yerləşən binalar da yandırılmışdı. Yangınlar nəticəsində evlərin və idarələrin sahiblərinə yüz milyon manatlıq zərər dəymışdı. Amazaspın dəstəsi Qubaya gələrkən dəmir yolunun hər iki tərəfindəki müsəlman kəndlərinə də hücumlar edir, evləri yandırır, dağıdır, əmlakını oğurlayırlar, qaćmağa macəl tapmayan sakıntıları qəddarcasına əldürürdü.

Bəzi kəndlərin əhalisi ermənilərin qarşısına ağ bayraqla çıxırı... Ermənilər onlara heç bir dənişq aparmır, hamısını öldürür, kəndləri yandırırlar. Məsələn, belə bir hadisə Əlixanlıda da olmuşdu. Amazaspın və Nikolayın əsgərləri yanlarına danişga gelmiş starşına Mirzə Məmməd Dadaş oğlu və Gülhüseyn Məhərrəm oğlunu öldürümüşdülər. Dəvəcibazar və Qızılıburun kəndlərindən 15 nəfəri aqsaqqalın getirdiyi duz-cörəyə əhəmiyyət verməyərək Amazaspın dəstəsi onları qətle yetirmişdi. Amazasp və onun dəstəsi müsəlmanların dini hisslerine də tecavüz edirdilər: onlar tərəfindən çoxlu məscid və Quran yandırılmışdı. Aydınlaşdırıldıqına görə, bolşevik -daşnak quldur dəstəsi Quba qəzasında 122 müsəlman kəndini yandırıb və dağıdır. Bu kəndlər

dağıdılarkən 60 nəfər kişi, qadın və uşaq öldürülmüştü. 53 kişi yaralanmışdı. Evlərin, ictimai binaların, müxtəlif tikililərin dağıdılması və yandırılması, mal-heyvanın oğurlanması ilə məşqul olan quldur dəstəsi adları çəkilən kəndlərin sakinlərinə 58121059 manatlıq zərər vurmuşdu. Gelovanının de ifadələrində göründüyü kimi, Amazaspın dəstəsi Qubaya Şəumyan tərəfindən cəza məqsədilə göndərilmiş. O vaxtkı hərbi komissar Karqanovun yaratdığı və üzvlərinin sayı təxminən iki min nəfər olan bu dəstə demək olar ki, bütünlükle "daşnakşutun" və "bolşevik" ünsürlərden ibarət idi. Dəstənin rəhbəri daşnakşutun Amazasp, komissarları isə bolşevik Nikolay və bolşevik Venunts adlı bir nəfər təyin edilib. Venunts adlı bir nəfər təyin edilib. "Cəza dəstəsi" adlandırılan

Bağırıv, Məmmədmusa Məmmədəli oğlu, Kərbəlayı Abuzər Məstan oğlu, Məşədi Hüseynqulu Bağırov, Məşədi Həmdulla Əliyev, Şükür Turab oğlu, Məşədi Molla Yusif xan, Hacı Əhməd Əlimurad oğlu və Molla Hacıbaba Axundzadə.

Yuxarıda təsvir edilənlər adları çəkilmiş zərər görənlərdən başqa bu sakinlər də zərər çəkenlər kimi də təsdiq edilib: Məmmədəli Kərbəlayı, İrzaqulu oğlu, Məşədi Hüseynqulu Sultanov, Məşədi Sultan Əsgerov, Məşədi Hacıağa Kərbəlayı Əhməd oğlu, Mireləkber Mirməmməd oğlu, Durna Məşədi Talib qızı, Kərbəlayı Paşa Turab oğlu, İsmayıllı Kərbəlayı Məmmədqayı oğlu, Zəhra Yusif qızı, Molla Şıx Hüseyn Axundzadə, starşınalar-Dəvəçikənddən Şaban Sərdar oğlu, Sədəndən Dadaş Musa oğlu, Əlixanlıdan Nəcəmdin İsmayıllı oğlu, Sıyəzəndən-Baləmi Zülfüqar oğlu, Boyatdan-

1453 və 1607-ci maddələri ilə ciyənat işi qaldırılmasını təklif edirəm.

Keçmiş komissarlar Şəumyan və Karqanovun ölümləri nəzəre alınaraq onlar haqqında cinayəti qaldırılmasın.

Komissiyanın üzvü: Məhkəmə tədqiqatçısı A. Novatski

Quba soyqırımı zamanı qeyd olunub ki, həmin dövrə təkcə Quba qəzasında 16 782 nəfər öldürülüb, 122 kənd yerlə yeksan edilib. Quba şəhərində 259 ev yandırılıb, 1800 nəfər azyaşlı soyqırımin qurbanı olub.

Qırğınlar

Bakıda mart hadisəsini tərəfdən və şərqi Azərbaycanı tama-milə dəmir və atəşdən keçirən bolşevik və daşnaklar qərbədə da-sakit oturmadılar. Bakıdakı bolşevizm hərəkatı Rusiya bolşevizminin bir qolu idi. Bakıda öz sıralarında əsas etibarı ilə o, rus fəhlə-

yük gurultulara səbəb olmaqla İrevana heyətlər göndərildi. Bu heyət təhqiqtə apararaq qayıtdı və İrevan vilayətində 211 kəndin məhv və 100 minə qədər əhalisinin məhv edildiyini isbat etdi-lər. Seym tərəfində mühacirlər üçün 15 milyon manat yardım tə-yin edildi isə də, 3 milyonu verildi və biçarələrin ehtiyacları tamamı-lə dəf edilmədi. Beləcə, İrevan vilayətində 100 mine qədər müsəlman və türklərin məhv edilməsi-ne səbəb olan soyqırım baş verdi.

Seymin gücsüzlüyü

Zaqafqaziya Seym iyi döv-lət-ölkənin inzibati idarə olunma-sı işində Azərbaycan türklərinə qarşı soyqırımı durdurmaq işində özünü doğrudə bilmədi. Zaqafqaziyanın bütün hadisələrində mə-nafelərin və vətəndaşların hüquq-larının müdafiə edilməsi vəzifəsinin öhdəsindən gələ bilmədi. Sey-

Bolşeviklərin Azərbaycandakı qurbanları



bu bu quldur yiğinəyi heç bir siyasi məqsədə xidmət etmirmiş. Bu faktı qubalılar qarşısında çıxış edərək Amazasp özü də dəfələr təsdiqləmişdi: "Mən "cəza dəstəsi" bura (Quba şəhərinə) ona görə göndərilmişəm ki, iki heftə əvvəl öldürülən ermənilərin qisasını alım. Mən bura Sovet hakimiyyəti qurmağa, ya da qaya-d-qanun yaratmağa gəlməməşim. Mən bolşeviklər tərəfindən emr edilmişdi ki, dənizin (Xəzər dənizi) sahillərindən Şah dağ'a qədər müsəlmanları məhv, evləri尼 yerlə yeksan edim. Bizi... Ancaq mənim sizə rəhmim geldi və əmrin icrasını dayandırdım".

"Cəza dəstəsin"ndə Amazasp köməkçisi Nikolay, Venunts və digər quldurlardan başqa Quba şəhərinin bir çox keçmiş erməni sakinləri də vardi. Onlar da soyqırımla təsadüfməsində iştirak etmişdi. Həmin şəxslər bunlardır: Arutyun Ayrəpetov, dəllək Cavad (milliyyəti erməni), Arutyunov, Əmircanovun qohmları və özü, dükənci Məlikov, Vartan, Qri-qorinin Qubada evi olan oğlu Mirkəcanın nəvəsi Arutyun, dəyirman sahibi Vartan oğlu Avakov, Arutyun Baba oğlu, Aleksandr Mukas-yants, Tatevos Yaqub oğlu, Baba-can oğulları ilə və Arutyun Karapet iki oğlu və qohumları ilə. Bu quldurlar aşağıda adları çəkilən zərərində Quba sakinlərini tala-mışdır: şəhər başçısı Əlibəyov, Hacı İsmayıllı Orucov, Hacı Hidayət Musayev, Məşədi İbad

Diləl Məşədi Məmmədbağır oğlu, Ceydən-İsrafil Məmməd oğlu, Qaraqurtlu kəndindən-Şeyda Şixəli oğlu, Nərəcandan-Xamməd Barat oğlu, Aşağı Buduqdan-Məstan Nəsir oğlu, Avarandan-Hacı Seyda Nəzər oğlu, Nükədidi-dən-Rüstəm Fileydan oğlu, Mahucan-Rza Səfərəli oğlu, Amsardan-Hacıyev Mustafa oğlu, Qibile Qızı kəndinin mollası Molla Sreyfədin Hidayət oğlu, Seyidlər kəndindən sakını Hacı Səid Abdulxalıq Hacı Səid oğlu, Şollar kəndinin sakını Rəsul Xamməd oğlu, mü-kədar Həsən bəy Şıxlarski, Süssay kəndinin sakını Ulubəy Xeyribəy oğlu, Nərəcan kəndinin sakını İbrahim Zahidov, Mahuc kəndinin sakınılari Murad Rəsul oğlu və Fətulla Cəfər oğlu, Digah kəndinin sakını Ömer Şıxkərim oğlu, Alpan kəndindən mülkədar Bəybala bəy Qayibov.

Adı çəkilən "cəza dəstəsi"nin vəhşiliklərinə sübut kimi Quba şəhərini yoxlama-baxış protoku-lu, zərəridə kənd və icmaların tər-tib etdikləri aktlarda məhkəmə işinə əlavə olunmuşdu.

Yuxarıda deyilənləri əsas gö-türərək Amazaspın "Cəza dəstəsi" tərəfindən Quba şəhəri və Qu-ba qəzasının 122 kəndinin tar-mar edilməsi əlaqədar Amazasp Srvandzyan onun köməkçisi Ni-kolay, komissar Venunts, eləcə də Arutyun Ayrepotov, dəllək Cavad, Avakovlar, Əmircanovlar və başqları barəsində Qanunna-mənin 13, 129, 927, 1633, 1634,

lərini, qulluqçularını, əsgərləri və dənizçiləri, habelə gürcü və erməniləri birləşdirirdi.

Oktabr inqilabına qədər bu hərəkatın elə bir əhəmiyyəti yox idi, lakin Lenin və onun silahdaşları Rusiya paytaxtının ağası ol-duqudan sonra Bakı bolşeviklər də onların timsalında özlərinə arxa tapdilar. Onlar hamını, xüsüsən də ordudan qayıtmış əsgərləri öz işlərinə cəlb etməyə çalışırdılar. Bu rus ordusunda tam nizam-sızlıq və anarxiya başlığı döv-rə təsadüf edir. Tiflis və Bakının bolşevik təşkilatları Qafqaz və İran cəbhəsindən qaydan əsgər küt-lələrindən öz sıralarını doldurmaq üçün istifadə edirdilər. Onlar silahları elə keçirir, yerli sakinləri soyub-talayırlar, gücləri çatan hər şeyi daşıyıb aparırdılar. Beləlik-lə, qısa müddət ərzində Bakı bolşevikləri çoxlu silah, patron, pu-lemiyot, zirehli maşın, minik maşını, təyyarə, hərbi gəmi elə keçirdilər. O zamanlar Rusiyada olduğu kimi, Zaqafqaziyada da tam özbaşınlıq hökm sürürdü. Cəbhədən dönen əsgərlər heç bir hakimiyət tanımır, bolşevik təbliğatı üçün işleyirdilər.

İrevan vilayətinin bütün kəndləri Andronik, Dro və sair sərkər-dələr tərəfindən yer ilə yeksan və əhalisi məhv edildi. Bu qırğından qurtulanların hamısı Gəncə quberniyasına (1918-ci ilədək Yeli-zavpol quberniyası) köç etdi-lər. İrevan hadisəsi seymin 5, 7, 19, 20 fevral iclaslarında bö-

min nümayəndələri milli maraqları və siyasi partiyaları regionun ümumi mənafeyinə təbə etdirməkde bacarıqsız və selahiyet-siz olduqlarını göstərdilər. Bu da, seymin özü də daxil olmaqla seymə olan inamı sarsıdı.

Azərbaycan türkləri öz etiraz səslerini daha ucadan bildirdilər, cünki seymin təşkil ilə onların başına getirilən soyqırımlar və müsibətlər bir-birini tamamlayırdı. İrevan vilayətinin bəzi hissə-rində yaşayan Azərbaycan türkləri erməni ordusunun girovuna əvvəlmişdilər. Ordu müsəlmanlar yaşayan bütün bir ərazidə adam-ları kütləvi surətdə qırır, qocala-ra, qadınlara, uşaqlara, beləcə amansızcasına divan tutur, yüz-lərlə Azərbaycan kəndlərini yandırır yerlə yeksan edirdi.

Seymin Azərbaycan türklərindən olan deputatları bolşevik və daşnak soyqırımına qarşı etiraz səslerinin qulaq ardına vuruldu-ğunu görək bu vəhşiliklərin qarşısını almaq üçün heç bir ciddi tə-şəbbüs göstərə bilmirdi. Bolşevik-lərin Bakını işgal etdiyi və böyük bir ərazini öz əllerində saxladıqları bir şəraitdə Seym nümayəndələrinin mövqeyi regiondakı ümumi vəziyyətlə bir araya siğış-mirdi.

Seymin Azərbaycan türklərindən olan deputatları Bakının və onun rayonlarına kömək üçün əl-lərindən gələnlər etdilər, lakin hökü-mət üzvlərinin əksəriyyəti ya öz-lərini eşitməməziyə vurur, ya da təmtarəqli çıxışlarla kifayətlənir-dilər.

Əlbəttə, hökumətin zəifliyi onun bunu istəyib-istəməməsin-dən asılı olmayaq Zaqafqaziya Demokratik Federativ Respublikasının mövcudluğunu qeyri-mümkin etdi. Respublika hüdud-larından kənarda baş verən göz-lənilməz hadisələr də burada öz rolunu oynadı. Beləliklə, Zaqafqaziya Demokratik Federativ Respublikası parçalandı. Gürcüstan federasiyanın tərkibində birinci çıxdı və 1918-ci il mayın 26-da Gürcüstan Respublikası yarat-di. Bundan sonra Zaqafqaziya sərhədləri daxilində Azərbaycan və Ermenistan Respublikaları tə-şəkkül tapdı.

(ardı var)